



İyde ətirli ada...

Pirallahıdan Çilova getməyi deyəsən, su yolu eləyiblər, elə Pirallahıdan Çilov 2 saatlıq su yolodu. Gediş haqqı ödənilmir, giriş isə sərbəst deyil, sahildə və adada nəzarət məntəqələrində qeydiyyatdan keçməlisən... O ola ki, indiki vaxtda...

Yay səhərinin dəniz qoxusu, bir az rütubətlidir, bir az ja bəyaz rəngli qızılıgüdün türş ətriñə uyğun qoxusu, bəndənizi Dambada vurdur. Yoxlanışdan sonra gəmiyə keçirəm, oturacaqlar təmiz və yumşaqdı. Səliqəldidi. Domino qutusu sıniqdı, daşın biri şikəst olduğundan hər kəs növbə ilə bu daşa sahiblik etməlididir... Yerli sakınlər gəminin burnunda göyərtədə dayanıblar. Növbəyə gələn işçilər isə yola pilləkən salmaqdan ötrü içəridə domino oynamaq üçün əllərini bir dəfə masaya vurmaqla növbə tuturlar.

Dəniz rüzgarsız olmur, nəhayətsiz uzanan mavi əngəlliliklərdə gəminin en hündür yerində dalgalanan üçrəngli bayraqımız daha əzəməli və görünəndir. Bu qırurverici hissler mənə Ə.Cavadın məlum şeirindən o məşhur misralarını xatırladırdı: "Çırpinirdi Qara dəniz, baxıb türkün bayrağına..."


Gəminin 64 yerlik olması anlaşıılır, xanımlar gəminin mətbəxində eyleşirlər. Gəmi estakatdan keçib sahilə yan alır və adamlar torpağın üstüne qalxırlar - Çilov adası dəniz səviyyəsindən 18-20 metr aşağıda yerləşir. Və iki saatlıq yoldan sonra adamların yorğunluğu hiss edilir. Mərkəzi qara örtülü asfalt yolun ağına düşən kimi iyde ətirli havanı ciyərimə çekirəm. Və adada ağılıma gələn ilu ifadə elə bu oldu: iyde ətirli ada.

Kirəmitli evlərin səliqəli düzülüşü adanın insan yaşamı tarixinin 100 ildən də çox olduğunu göstərir. Adanın qədim adlarından biri Şahilan olub. Stepan Razin quldurları deyək,inqilabçıları deyək ilk dəfə bu adada yaşayış salıb. Deyilənə görə sahil kəndlərə hücum edir, əlləri dinc durmur və her cür qənimət elə keçiriblərmiş...

Adanı rusca Jiloy da adlandırırlar. Xəzər dənizinin böyük arxipelaqından biridir. Qəsəbədə (Çilovda) 2 mərtəbəli müasir məktəb binası, gözəl dizaynlı uşaq bağçası, çörəkbışırma sexi, neftçilərə aid poliklinika, müasir avadanlıqla təchuz edilmiş idman kompleksi, yaraşıqlı, həm də təmizliyə və səliqəsi ilə seçilən yataqxanalar sakınlek üçündür. Təzə və köhnə qəsəbəni birləşdirən asfalt yolun uzunluğu 3000 metrdir, axşam saat 20:00-dan səhər 8:00-a qədər avtomobilər işləmir, səssizlik süzdür. Adamlar dincərlər...

Kiçik limandan aralındıqdan bir qədər sonra zeytun bağlarının sırası qurtarmamış sərv ağacılarının ucalığı qarşısında iyde ağaclarının adamı sərxoş edəcək etri daha yaxından hiss olunur. Adanın mərkəzi yolunun sağında kiçik əncir, sonra gilas bağı, daha sonra isə tut bağı elə bil qələmə işlənib. Bu bağların bahəri ada sakınlarını bu meyvələrə tamarzi qoymayıb.

Ağacların çevrəsində olan dataqlara ehtiyac da qalmayıb, yaşıl direklərin sırası da azalmağa başlayıb. Ən çox novruz süfrələrinin yaraşığı olan iyde öz qoxusunu adadan əsirgəmir, yolun solunda sıralanmış 10 ədəd iri iyde ağacı 10-cu evin qarşısında salxım-salxım əl yelləyib qonaqları salamlayır. Təzə qəsəbənin sonunda hər iki tərəfdən əkilmış zeytun bağı və yol boyu dəmir torla əhatələnmiş sahə Abşeron çölündə xas olan bitkilərin sarı rənginə bürünüb. Sahənin kənarında son illərdə əkildiyi məlum olan görüş tingləri və tor çəpərdən çöldə oleandr kolları cərgələnib. Adada mal-qara və digər heyvanlar nəzarətsiz buraxıldığından sahələrin dəmir torla çəpərlənməsi vacibdir. →



Xosrov Natil

İndi Çilov adasında 70 hektara yaxın ərazidə 100 mindən çox ağac, bəzək kolları əkilib, bəzi sahələrdə yaşıl çəmən salınıb. Yaşlılıqların bir hissəsində damla suvarma qurğuları quraşdırılıb. Qurğularda dənizin şor suyu şirinləşdirilir və texniki məqsədlə, həm də suvarmada istifadə edilir. Yerli əhalinin və neft sahəsində salışan işçilərin içməli suya olan tələbatı qurudan gəmilərlə gətirilən içməli su ilə ödənilir.

Və köhnə qəsəbə... Köhnə stadion yeri, köhnə sexin ərazisi, köhnə liman və beləcə köhnə brendlər... Zeytin bağı və iydəlik sahəsi - 2 hektardan çox ərazini əhatə edir. Boy-boy sıralanmış ağaclar bir-birinə söykək olub Abşeronun dəlisov şimal küləyinə meydan oxuyur. Bu üç kilometrlik məsafəni addım-addım keçib rəsmi binanın qarşısına çatıram...

Yaşıl çəmən və müxtəlif rəngli qızılğullarla bəzədilmiş Bayraq Meydanı adanın - cəzirənin gözəl yerlərindən biridi. Bir azdan yolboyu sıralanmış küçə lampalarının işığında Bayraq Meydanı heç vaxt görmədiyim bənzərsiz bir mənzərəyə çevrildi. Deyəsən ilahinin ilhamlı çağrı idi. Bu mənzərə sanki bir şəkil idi, bu şəkli kim ləntə aldı, bir zövqlü insanı, tanrımı, bilmədim. Şəkil kimi Heyranlıqla baxmamaq mümkün deyildi, bütün bu işlərin yaradılmasında təkcə insan əlinin olması mənim üçün şübhəlidir... Bu işdə Tanrıının əli vardı, deyə and içməmək olmur, Vallahi...

Bələ.

Bu səyahətin bələdçisi də özüm idim, seyrçisi də və beləcə sadaladığım sahələrin və yaşlılıqların salınmasının, ağaclarla qulluq edilməsinin, suvarılmasının yaxından iştirakçısı da özüm idim.

İndinin özündə də adanın hər qarış torpağında zəhmətimin olmasından qürur duyuram. Çilov adasında yaşlılıqları - gözəllikləri yaradan insanların ilk cərgəsində mənim də adımın olması təbii ki, qəbul ediləndi və düşünürəm ki, bu məqamda təvazökarlıq etməyin yeri yoxdur.

Rəssam tablo çəkir. Mənim də əlimdən o gəldi ki, söz yükümü tutub Çilov adasının şəklini, səsini, ətrini, mavi üfüqlərini bacardığım qədər "Qobustan"ın oxucularına çatdırırmı...